

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:


dos. Zaur Məmmədov
"31" - 01 - 2025-ci il

Fənn sillabusu

İxtisas: 060101 Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası

Fakültə: Filologiya və ibtidai təhsil

Kafedra: Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası

I. Fənn haqqında məlumat:

Fənnin adı: Müasir Azərbaycan dilinin qrammatikasının nəzəri əsasları. **Fənn programı:** Lənkəran Dövlət Universitetinin 11.12.2018-ci il tarixli 4/125 sayılı əmri ilə nəşr hüququ verilmişdir.

Kodu: MİF-B04.3

Tədris ili: I (2024-2025) Semestr: II

Tədris yükü: Auditoriya saatı: 45 (30 s. mühazirə, 15 s. seminar).

Tədris alma forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 9 kredit

Auditoriya: №

Saat:

II. Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi: Əliyev Əlirza, fil.e.n., dosent

Məsləhət günləri və saatı:

E-mail ünvanı: alirza.a@mail.ru

Kafedranın ünvanı: Lənkəran şəhəri, Əli Məmmədov küçəsi - 40, 2 sayılı tədris korpusu.

III. Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat:

1. M.Hüseynzadə. Müasir Azərbaycan dili (morphology). Bakı, 2007
2. Ə.Abdullayev, Y.Seyidov və A.Həsənov. Müasir Azərbaycan dili (syntax). Bakı, 2007
3. Q.Kazımov. Müasir Azərbaycan dilinin syntaxı. Bakı, 2007
4. K.Abdullayev. Azərbaycan dili syntaxının nəzəri problemləri. Bakı, 1998

Əlavə ədəbiyyat:

1. B.Xəlilov. Azərbaycan dilinin morphology. Bakı, 2007
2. Ş.V.Yusifli. Mürəkkəb cümlənin əslubi xüsusiyyətləri. Gəncə, 1970
3. T.Hüseynov. Müasir Azərbaycan dilində mürəkkəb cümlənin strukturu. Bakı, 1988
4. K.Həbibova. Müasir Azərbaycan dilində ellegitik cümlə, 2009

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən Müasir Azərbaycan dili fənninin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Qrammatikanın bölmələri olan morphologiya və syntaxının müasirlik baxımdan nəzəri problemləri, onların əhatə dairəsi, nitq hissələri və cümlə üzvlərinin özünəməxsus fərdi xüsusiyyətləri fənnin tədrisinin mərkəzində duran ən başlıca məsələlərdir. Azərbaycan dilinin tərkib hissələri sayılan morphologiya və syntaxının nəzəri məsələlərinə dair magistrlərə dərin və əsaslı bilik və bacarıq vermək, qrammatikanın bu iki bölməsinin problemləri məsələlərini onlara çatdırmaq və tədris prosesində onun mənimsədilməsi yollarını izah etmək.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları

nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə:

Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həmdə laboratoriya varsa onda 10 bal seminaraya, 10 bal isə laboratoriyyaya görə verilir. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdır və mövzunun mətnini tam aça bilir.
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.
- 6 bal - tələbənin cavabı əsasən düzgündür.
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülləcək.

X. Təqvim mövzu planı: Mühazirə 30 saat, seminar 15 saat. Cəmi: 45 saat

№	Keçirilən mühazirə mövzularının məzmunu	Saat	Tarix
1	Qrammatika haqqında anlayış. Morfologianın tədqiqat obyekti. Morfem anlayışı. Sözün kökü və əsası Plan: 1. Qrammatika haqqında anlayış 2. Morfologianın tədqiqat obyekti. 3. Morfem anlayışı. 4. Sözün kökü və əsası Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]	2	
2	Şəkilçilər. Şəkilçilərin mənasına, dil mənşeyinə və sözün tərkibində tutduğu mövqeyə görə növləri Plan: 1. Şəkilçilər. 2. Şəkilçilərin mənasına görə növləri 3. Şəkilçilərin dil mənşeyinə və sözün tərkibindəki mövqeyinə görə növləri Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]	2	
3	Nitq hissələrinin təsnisi prinsipləri. Əsas nitq hissələri. İsim, ismin mənacaca və quruluşca növləri Plan: 1. Nitq hissələrinin təsnisi prinsipləri 2. Əsas nitq hissələri. 3. İsim haqqında ümumi məlumat 4. İsim mənacaca və quruluşca növləri	2	

	Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]	
4	<p>Ümumi qramatik kateqoriyalar. İsmiñ kəmiyyət, mənsubiyət, hal və xəbərlilik kateqoriyaları</p> <p>Plan: 1. Ümumi qramatik kateqoriyalar. 2. İsmiñ kəmiyyət kateqoriyası. 3. İsmiñ hal kateqoriyası 4. İsmiñ xəbərlilik kateqoriyası</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
5	<p>Sifət. Sifətin quruluşca növləri. Sifətin dərəcələri. Sayın mənaca növləri</p> <p>Plan: 1. Sifət. 2. Sifətin quruluşca növləri. 3. Sifətin dərəcələri. 4. Sayın mənaca növləri</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
II kollokvium mövzuları		
6	<p>Əvəzlik. Əvəzliyin məna növləri. Zərf. Zərfin quruluşca və mənaca növləri</p> <p>Plan: 1. Əvəzlik haqqında ümumi məlumat 2. Əvəzliyin mənaca növləri. 3. Zərf əsas bir nitq hissəsi kimi. 4. Zərfin mənaca növləri</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
7	<p>Feil, onun qrammatik xüsusiyyətləri. Feilə məxsus kateqoriyalar</p> <p>Plan: 1. Feil haqqında 2. Feilin qrammatik xüsusiyyətləri (quruluş və mənaca növləri) 3. Feilin kateqoriyaları, zaman kateqoriyası. 4. Feilin kəmiyyət kateqoriyası. 5. Feilin təsriflənən və təsriflənməyən formaları</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
8	<p>Köməkçi nitq hissələri</p> <p>Plan: 1. Köməkçi nitq hissələri. Qoşma və onun məna növləri 2. Bağlayıcıların təsnifi. Sintaktik vəzifəsinə görə bağlayıcıların növləri. 3. Ədat və onun mənaca növləri. 4. Nida xüsusi nitq hissəsi kimi. 5. Modal sözlər və onların məna növləri</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
9	<p>Sintaksis qrammatikanın bir bölməsi kimi. Sintaksisin əhatə dairəsində söz birləşmələri. Söz birləşmələri arasında sintaktik əlaqələr</p> <p>Plan: 1. Sintaksis qrammatikanın bir bölməsi kimi. 2. Sintaksisin əhatə dairəsində söz birləşmələri. 3. Söz birləşmələri arasında sintaktik əlaqələr</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
10	<p>Cümələ və dildə onun əhəmiyyəti. Dilçilikdə cümələ problemi</p> <p>Plan: 1. Söz və cümələ 2. Cümələnin əsas cəhətləri 3. Cümələnin intonasiya baxımından növləri</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
III kollokvium mövzuları		
11	<p>Cümələ üzvləri. Cümələdə sözlərin məna və qrammatik cəhətdən tam formalaşma tərzi. Cümələ üzvlərinin növləri. Baş və ikinci dərəcəli üzvlər</p> <p>Plan: 1. Cümələnin növləri 2. Cümələdə sözlərin məna və qrammatik cəhətdən tam formalaşma tərzi. 3. Cümələ üzvlərinin növləri; Baş üzvlər, ikinci dərəcəli üzvlər</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
12	<p>Cümələnin ikinci dərəcəli üzvləri</p> <p>Plan: 1. İkinci dərəcəli üzvlərin cümələnin baş üzvlərinə tabe olması 2. Təktərkibli cümələ və onun növləri 3. Təyinin əsas xüsusiyyətləri 4. Zərflik və mənaca növləri</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
13	<p>Cümələ üzvlərinin iştirakına görə cümələnin növləri</p> <p>Plan: 1. Cümələ üzvlərinin iştirakına görə cümələnin növləri 2. Təktərkibli cümələ və onun növləri 3. Sədə cümələnin genişləndirilməsi (feili tərkib və həmcins üzvləri hesabına)</p> <p>Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]</p>	2
14	<p>Mürəkkəb cümələr</p> <p>Plan: 1. Sədə cümələ ilə mürəkkəb cümələnin fərgi 2. Mürəkkəb cümələnin</p>	2

	növləri 3. Sadə cümlələrdən ibarət tabesiz mürəkkəb cümlələr və bu cümlələr arasında məna əlaqələri Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]		
15	Tabeli mürəkkəb cümlələr Plan: 1. Baş və budaq cümlələr 2. Tabeli mürəkkəb cümlələrin növləri 3. Qarışiq tipli mürəkkəb cümlələr Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]	2	
14	Mürəkkəb cümlələr Plan: 1. Sadə cümlə ilə mürəkkəb cümlənin fərqi 2. Mürəkkəb cümlənin növləri 3. Sadə cümlələrdən ibarət tabesiz mürəkkəb cümlələr və bu cümlələr arasında məna əlaqələri Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]	2	
15	Tabeli mürəkkəb cümlələr Plan: 1. Baş və budaq cümlələr 2. Tabeli mürəkkəb cümlələrin növləri 3. Qarışiq tipli mürəkkəb cümlələr Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]	2	
14	Mürəkkəb cümlələr Plan: 1. Sadə cümlə ilə mürəkkəb cümlənin fərqi 2. Mürəkkəb cümlənin növləri 3. Sadə cümlələrdən ibarət tabesiz mürəkkəb cümlələr və bu cümlələr arasında məna əlaqələri Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]	2	
15	Tabeli mürəkkəb cümlələr Plan: 1. Baş və budaq cümlələr 2. Tabeli mürəkkəb cümlələrin növləri 3. Qarışiq tipli mürəkkəb cümlələr Mənbə: [1,2,3,4,5,6,7,8. Səh]	2	

Nö	Keçirilən seminar mövzularının məzmunu	Saat	Tarix
1.	Mövzu: Sözün tərkibi, şəkilçilər, onlann növləri	2	
2.	Mövzu: Nitq hissələrinin təsnifi prinsipləri. Əsas nitq hissələri. İsim.	2	
3.	Mövzu: İsmiñ kateqoriyaları. Sifat və onun dərəcələri.	2	
4.	Mövzu: Əvəzlilik və say	2	
5.	Mövzu: Feil və köməkçi nitq hissələri.	2	
6.	Mövzu: Sadə cümlə və onun növləri. Cümə üzvləri.	2	
7.	Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr.	2	
8.	Mövzu: Tabeli mürəkkəb cümlələr və onlann tabesiz mürəkkəb cümlədən fərqi.	2	

XI. Fənn üzrə tələblər:

Tələbə aşağıdakıları bilməli və bacarmalıdır:

Morfologianın nəzəri əsasları:

- a) sözün tərkibi
- b) əsas nitq hissələri
- c) köməkçi nitq hissələri
- d) modal sözlər və nidalar

-Sintaksisin nəzəri əsasları:

- a) Sintaktik əlaqələr və söz birləşmələri
- b) cümlə və cümlə üzvləri
- c) sadə cümlənin növləri
- d) mürəkkəb cümlələr; tabesiz və tabeli mürəkkəb cümlələr

XII. Fənn üzrə təlimin nəticələri:

-Qrammatikanın bölmələri olan morfologiya və sintaksisin müasirlik baxımdan nəzəri problemlərini mənimsəyir.

-Fənnin əhatə dairəsini, burada nitq hissələri və cümlə üzvlərinin özünəməxsus fərdi xüsusiyyətlərini öyrənir.

-Azərbaycan dilinin tərkib hissələri sayılan morfologiya və sintaksisin nəzəri məsələlərinə dair magistrlərə dərin və əsaslı bilik və bacarıq vermək, qrammatikanın bu iki bölməsinin problemlə məsələlərini onlara çatdırmaq və tədris prosesində onun mənimsədilməsi yollarını izah edir.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV: Kollokvium sualları:

I Kollokvium sualları

1. Qrammatika haqqında anlayış
2. Morfologianın tədqiqat obyekti
3. Morfem anlayışı
4. Sözün kökü və əsası
5. Şəkilçilərin dil mənşəyi və sözün tərkibindəki mövqeyinə görə növləri
6. Nitq hissələrinin təsnifi prinsipi
7. Əsas nitq hissələri
8. Köməkçi nitq hissələri
9. İsmən məna və quruluşca növləri
10. Sifətin dərəcələri

II Kollokvium sualları


1. Əvəzliyin mənaca növləri
2. Zərfin mənaca növləri
3. Feilin qrammatik xüsusiyyətləri (quruluşu və məna növləri)
4. Feilin kateqoriyaları, zaman kateqoriyası
5. Feilin təsriflənən və təsriflənməyən formaları
6. Köməkçi nitq hissələri; qoşma və onun məna növləri
7. Bağlayıcıların təsnifi
8. Sintaksis qrammatikanın bir bölməsi kimi
9. Sintaksisin əhatə dairəsində söz birləşmələri
10. Cümənin əsas cəhətləri


XV. İmtahan sualları:

1. Qrammatika haqqında anlayış
2. Morfologianın tədqiqat obyekti
3. Morfem anlayışı
4. Sözün kökü və əsası
5. Şəkilçilər
6. Şəkilçilərin dil mənşəyi və sözün tərkibindəki mövqeyinə görə növləri
7. Nitq hissələrinin təsnifi prinsipi
8. Əsas nitq hissələri
9. İsmən məna və quruluşca növləri
10. İsim haqqında ümumi məlumat
11. Ümumi qrammatik kateqoriyalar
12. İsmən kəmiyyət kateqoriyası
13. İsmən hal kateqoriyası
14. İsmən xəbərlik kateqoriyası
15. Sifət
16. Sifətin quruluşca növləri
17. Sifətin dərəcələri
18. Sayın mənaca növləri
19. Əvəzlik haqqında ümumi məlumat
20. Əvəzliyin mənaca növləri
21. Zərf bir əsas nitq hissəsi kimi
22. Zərfin mənaca növləri

23. Feil hakkında
24. Feilin qrammatik xüsusiyyətləri (quruluşu və məna növləri)
25. Feilin kateqoriyaları, zaman kateqoriyası
26. Feilin kəmiyyət kateqoriyası
27. Feilin təsriflənən və təsriflənməyən formaları
28. Köməkçi nitq hissələri; qoşma və onun məna növləri
29. Bağlayıcıların təsnisi
30. Sintaktik vəzifəsinə görə bağlayıcıların növləri
31. Ədat və onun mənaca növləri
32. Modal sözlər və onların mənaca növləri
33. Sintaksis qrammatikanın bir bölməsi kimi
34. Sintaksisin əhatə dairəsində söz birləşmələri
35. Söz birləşmələri arasında sintaktik əlaqələr
36. Söz və cümlə
37. Cümələnin əsas cəhətləri
38. Cümələnin intonasiya baxımından növləri
39. Cümələnin növləri
40. Cümələdə sözlərin məna və qrammatik cəhətdən tam formallaşması
41. Cümələ üzvlərinin növləri; baş üzvlər
42. Cümələnin ikinci dərəcəli üzvləri
43. İkinci dərəcəli üzvlərin cümələnin baş üzvlərinə tabe olması
44. Tamamlıq və onun növləri
45. Təyinin əsas xüsusiyyətləri
46. Zərflik və mənaca növləri
47. Cümələ üzvlərinin iştirakına görə cümələnin növləri
48. Təktərkibli cümələ və növləri
49. Sadə cümələnin genişlənməsi (feili tərkib və həmcins üzvlər hesabına)
50. Mürəkkəb cümələlər
51. Sadə cümələlərin mürəkkəb cümələrdən fərqi
52. Mürəkkəb cümələnin növləri
53. Sadə cümələrdən ibarət tabesiz mürəkkəb cümələ və bu cümələlər arasında məna əlaqələri
54. Tabeli mürəkkəb cümələlər
55. Baş və budaq cümələlər
56. Tabeli mürəkkəb cümələlərin növləri
57. Qarışqı tipli mürəkkəb cümələlər

“Müasir Azərbaycan dilinin qrammatikasının nəzəri əsasları” fənninin sillabusu 060101-Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası ixtisaslaşması (programı) üzrə tədris planı və fənn programı əsasında tərtib edilmişdir. “Azərbaycan dili və ədəbiyyat” kafedrasının 31 yanvar 2025-ci il tarixli iclasında təsdiq olunmuşdur. (Protokol № 05.)

Fənn müəllimi:  dos. Ə.B. Əliyev

Kafedra müdürü:  dos. Q.I. Rufullayev